

APREL

2016

ERMƏNİSTANIN

**AZƏRBAYCANA
QARŞI HÜCUMU**



2 aprel 2016-cı il tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdəki mövqelərindən təmas xətti boyunca insanların sıx yaşadığı əraziləri artilleriya qurğuları və iriçaplı silahlardan intensiv atəşə tutmuşdur.

Ermənistanın hücumları və sonrakı döyüş əməliyyatları nəticəsində təmas xətti boyunca 34 şəhər və kənd atəşə tutuldu, uşaqlar daxil olmaqla 6 mülki şəxs həlak olmuş və 33 şəxs ağır yaralanmışdır. Dövlət və şəxsi mülkiyyətə ciddi ziyan dəymişdir.

Ermənistan qəsdli şəkildə həyata keçirdiyi bu hücumları ilə 1994-cü ildə elan edilmiş atəşkəs rejiminə və münaqişənin siyasi həlli perspektivlərinə zərbə vurmuşdur.

5 aprel 2016-cı il tarixində Ermənistanla Azərbaycan arasında atəşkəs bir daha razılaşdırılmışdır. Buna baxmayaraq, Ermənistan iriçaplı pulemyotlardan, minaatanlardan, qumbaraatanlardan və artilleriya sistemlərindən istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə və təmas xətti boyunca yerləşən şəhər və kəndləri atəşə tutmaqla atəşkəs rejimini pozmaqda davam etmişdir.



*Yaşamağa haqqım
var idi,
amma öldürüldüm...*

Tərtər rayonunun Ermənistan tərəfindən atəşə tutulması nəticəsində, işğal olunmuş Kəlbəcər rayonundan məcburi köçkün, 16 yaşlı Azərbaycanlı mülki şəxs Turanə Həsənova həlak olmuşdur.





Ağdam rayon Mahrızlı kəndində dağılmış evlərdən biri



Bombardman zamanı Ağdam rayon Bənövşələr kənd sakini Tofiq Nəibovun məhv edilmiş heyvandarlıq təsərrüfatı



Ağdam rayon Sarıcalı kəndində dağılmış evlərdən biri



Artilleriya hücumu ilə dağıdılmış Sarıcalı kəndinin 220 şagirdin təhsil aldığı orta məktəbi, Ağdam rayonu





- Ağdamda yaralanan mülki şəxslər
- Ağdamda ümumilikdə 18 nəfər yaralanmışdır







*Məhv olunmuş
həyatlar...*

**Ermənistan artilleriyası
mülki insanları hədəf alır!**

28 aprel tarixində
erməni bombardmanının
nəticələri – Ağdam və
Tərtər rayonlarında
dağıdılmış evlər







Ermənistan tərəfindən yaşayış məntəqələrinin bombardmanının mülki şəxslər arasında qurbanları





**Ermənistanın bombardmanı
nəticəsində dağıdılmış qəbiristanlıq**



Ermənistanın raket mərmiləri



Erməni tərəfi faktları saxtalaşdırmaqla beynəlxalq aləmi aldatmağa cəhd edirdi!



Ermənistanın silahlı qüvvələri tərəfindən atəşə tutulmuş Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsi erməni avtomobili kimi təqdim edilmişdir

Tərtər rayonunun sakini Cəlal Rəhimova məxsus avtomobil erməni artilleriyasının hücumuna məruz qalmışdır. Nəticədə Cəlal Rəhimov yaralanmış və avtomobildə olan sərnəşin Orxan Rəhimov həlak olmuşdur.



Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, o cümlədən Azərbaycan hərbi qulluqçularının cəsədlərinə qarşı qeyri-insani davranışı beynəlxalq humanitar və insan haqları hüququ, xüsusilə 1949-cı il Cenevrə Konvensiyaları və Birinci Əlavə Protokolu, Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının və onun Protokolları, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin səbəbləri və nəticələri göstərir ki, Ermənistanın münaqişə zamanı törətdiyi cinayətlər tək və ya təsadüfi akt deyil, əksinə, Ermənistanın qırğınlar törətmək üzrə geniş və sistemli sürətdə həyata keçirdiyi siyasət və təcrübəsinin tərkib hissəsi idi.

Azərbaycan Respublikası inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquqi çərçivədə görülən davamlı tədbirlər Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə cəlb edilməsinə xidmət edəcək.

